

UOT 37.01.

*Mələk Əlişlam qızı Zamanova
pedoqoqika üzrə fəlsəfə doktoru
Azərbaycan Dövlət Pedaqoji Universiteti*

TƏLİM SİSTEMİNDƏ HARMONİYA, SİSTEМОGENEZ, UYĞUNLUQ, ÖZÜNÜINKİŞAF, SINERGETİZM PRİNСİPLƏRİ

*Мяляк Алислам гызы Заманова
доктор философии по педагогике
Азербайджанский Государственный Педагогический Университет*

05

ПРИНЦИПЫ ГАРМОНИЗАЦИИ, СИСТЕМОГЕНЕЗА, САМОРАЗВИТИЯ, СООТВЕТСТВИЯ, СИНЕРГЕТИЗМА В СИСТЕМЕ ОБУЧЕНИЯ

*Melek Alislam Zamanova
PhD in pedagogy
Azerbaijan State Pedagogical University*

HARMONIZATION, SYSTEMOGENESIS, COMPLIANCE, SELF-DEVELOPMENT, SYNERGETISM IN THE TRAINING SYSTEM

Xülasə. Məqalədə təlim-tərbiyə prosesində harmonik inkişaf etmiş şəxsiyyətin formallaşması, inkişafı bütün sosial rolların fasılısız və sistemli şəkildə mönimsənilməsi prosesi kimi baş verir, sistemli sinergetizm qanunlarının köşf edilməsi ilə didaktikanın inkişafında yeni mərhələ başlanır – təlimin sistemli sinergetik nəzəriyyəyə keçid mərhələsi göstərilir.

Açar sözlər: harmoniya, sistemogenet, uyğunluq, özünüinkişaf, sinergetika

Резюме. В статье обучение и воспитание - это процесс непрерывного и систематического овладения гармоничным развитием личности, с открытием системных синергетических законов, новым этапом в развитии дидактики - переходом к систематической синергетической теории обучения.

Ключевые слова: гармонизация, системогенез, саморазвитие, соответствие, синергетизм

Summary. In the article, training and education is a process of continuous and systematic mastering the harmonious development of the personality, with the discovery of systemic synergetic laws, a new stage in the development of didactics - the transition to a systematic synergetic theory of education.

Key words: Harmonization, systemogenesis, compliance, self-development, synergetism

Təlim sistem xassələrinə malik olan obyektiv sistem prosesidir. Bu sistemin elementləri onun normal fəaliyyət göstərməsi üçün (harmoniya qanununa görə) harmonik münasibətdə olmalıdır, yəni bir-birlərinə uyğun olmalı, qarşılıqlı birləşməlidir. Təlim (özünüinkişaf, özühərəkət qanunu mövqeyindən) obyektiv olaraq şəxsiyyətin özünüinkişaf prosesi kimi obyektiv qurulmalıdır, onun əsası uyğunluq (uyğunluq qanununa görə), sistemogenet (sistemogenet qanununa görə) və sinergetikadır (sinergetizm qanununa görə). Sistemli sinergetizm qanunları-

na əsaslanaraq, təlimin düzgün qurulması üçün təlimin metodoloji prinsiplərini bilmək və riyat etmək vacibdir.

Təlim prosesini öyrənən və izah edən didaktika əvvəlcə ona əsaslanmalıdır ki, bu proses obyektiv bütöv sistemdir və bunun üçün onun sistem xassolərini açmağa xidmət edir. İstənilən sistem elementlərinin sinergetik məcmusudur. Təlim prosesinin daha vacib komponentləri aşağıdakılardır: pedaqqoqun və şagirdlərin fəaliyyəti; pedaqqoqun və şagirdlərin fəaliyyətinin məqsəd və vəzifələri; təlim şərtləri. Bütün bu elementlər

Təlim prosesinin altsistemi olmaqla, öz növbəsində, ikinci dərəcəli sistemlərdir, yanı sistem xassalarına malikdir. Əgər hər altsistemi ayrıraqda nəzardən keçirək, o zaman bizi görərik ki, o, öz növbəsində, üçüncü dərəcəli altsistemlərdən (sistemlərdən) ibarətdir. Məsələn, pedaqoqun tədris fəaliyyəti sistem yaradan müəyyən məzmunundan yaranır. Eyni fikri tədrisin məzmununu bütün sistem yaradan şagirdlərin fəaliyyəti haqqında söyləmək olar.

Sistemlərin prinsiplərinin həyata keçirilməsi həlliçidə daradəcə təlimdə şəxsiyyətin formalaşmasına sistemli rol౦ yanaşmanın (şagirdlər təlim prosesində sosial rulların obyektiv sisteminin mənimşəyi), pedaqoqlar isə bu sistem prosesini tənzimləyirlər), pedaqoqun tədris fəaliyyətinə və şagirdlərin özünütürbiyə fəaliyyətinə sistem funksional yanaşmadan həyata keçirilməsindən asılıdır (pedaqoji tənzimləmə təlim-tərbiyə funksiyalarının obyektiv sisteminin həyata keçirilməsi ilə, şagirdlərin özünütürbiyə funksiyalarının sistemə özünütürbiyə funksiyalarını yaradan fəaliyyət və davranışının istiqamətlənmə əsasına yiyələnməklə bağlıdır).

Bu mənədə təlimi sistemli rullu və sistemli-funksional yanaşmalar onun praktik prinsipləridir, onların köməyi ilə qeyd edilmiş metodoloji prinsip bilavasitə həyata keçirilir. Təlimdə harmoniya, sistemgenez, uyğunluq, özünükincə, sinergetizm prinsipləri vəhdətdədir.

İstənilən sistemlər yalnız harmoniya qanununa əsaslıdır. Bu yalnız harmoniya şartları zamanı yerinə yetirilən və öz mövqelərinə çatan təlim prosesinə tam şəkildə aiddir. Əgər təlim prosesini diqqətlə nəzardən keçirirsək, hər bir element üçün harmoniyanın vacib şərt olduğunu, onun hər tərəfini, mərhələ və pillələrini əhatə etdiyini görməmək olmaz. Tədris prosesi öz quruluşunda fəaliyyətdən harmonik olduğunu qədər effektivdir.

Təlim – tərbiyə prosesi harmonik inkişaf etmiş şəxsiyyətin formalşamasına yönəlmədir və bu harmoniklik onun sosial rulların obyektiv sistemini yerinə yetirməsinə tam şəkildə hər olmasında və qabiliyyətdən təzahür edir. Bu harmoniya təkcə uzaq məqsəd deyil, həm də uşağın hər anında zəruri vəziyyətidir. Uşaq (normal həyat fəaliyyəti şəraittində) həmçinin harmonik vəziyyətdə olmalıdır, cünki harmoniya insan həyatının və bütün təbətiyin vacib və ayrılmaz

xassasıdır. Tədris prosesi də bu mənədə istisna təşkil etmır.

Hər şeydən əvvəl, uşaq təhsil alarkən xoşbəxt olmalıdır. Hər kim uşaqı onun mənəvi harmoniyasının hər bir anında daha aşkar şəkildə ifadə edilən insan xoşbəxtliyindən məhrum edən hərəkətlər etməmalıdır. Deməli, təlim də elə olmalıdır ki, o uşaqı xoşbəxtlik gətirsin və onu xoşbəxtliyə aparsın. Uşağı tərəfdən, təlim sisteminin işləyib hazırlanılları üçün bu hər hansi səbūtlar olmadan da aydındır, cünki belə xoşbəxtlik həmçinin dərketmə, inkişaf, nailiyyətlər sevinci və pedaqoqlar və yaşıtları ilə münasibətlər sevincidir. Uşaqın həyatının bu xoşbəxtliklə tamamilə dolu olması üçün bütün tədris prosesi optimist xarakterə malik olmalıdır, galəcəyə istiqamətlənləndir və uşaqı həyatının hər anında ruhlandırmalıdır. Bu ruh yüksəkliyi o zaman galır ki, hər şeydən əvvəl, onunla pedaqoq arasında ruhlandırıcı münasibətlər yaranır, onlar ilk növbədə, onların mövqelərinin harmoniyasında təzahür edir. Əgər bu harmoniya olmasa, o zaman bütün qalan seydlər olmayaqdadır. Təlimin məqsəd və vazifələri elə olmalıdır ki, onlar uşaqı yormasın, bezdirməsin, əksinə, onun inamı və cəhətlərinin möhkəmləndirsin. Harmoniya prinsipi təlimin elə məzmununu nəzərdə tutur ki, onun bütün vacib qüvvələrinin inkişafını təmin etsin.

Tədris prosesi, insanşunaslıq istiqamətinin uşaq üçün insanşunaslığın əsaslarını yiyələndirmə imkanına malik olmalıdır. Onlar uşaqın normal həyat fəaliyyəti üçün, onun sosial normaları və dəyərləri sahvlər və yanlışlıqlar vasitəsilə deyil, həyatın normal və təbii gedisi vasitəsilə müstəqil şəkildə tənzimləməsi və mənimşəməsi üçün xüsusilə vacibdir.

Biz bu harmonik pozulmamış uşaqların inkişafında və sonrakı inkişaf mərhələlərində görürük, lakin bununla başlıqur. Bu ona gərə baş verir ki, biz insan həyatının harmoniyasının hənsi böyük qüvvə olduğunu və onun harmonik pozulması ilə hansı geri dönməz itilərinin bağlı olduğunu axıra qədər dərək edə bilmirik.

Harmoniya prinsipinə müvafiq olaraq pedaqoq və şagirdlərin özünütühsil və özünütürbiyə fəaliyyəti də harmonik mənəvəsibəddir. Əgər bu fəaliyyətlər vahid əsasa malik olduğunu, vahid sistem – funksiya qanunvericiliyinə tabe olduğunu və obyektiv olaraq birləşdiriyini, funksi-

yalarına və onların həyata keçirilmə metodlarına görə bir – birlərə uyğun olduğunu nəzərə alsaq, bu aydın olur.

Kifayat qədər əminliklə demək olar ki, ön plana şagirdlərin bilik və bacarıqlarını deyil, onların davranış və fəaliyyətin istiqamətlənmə əsasının formalşamasını qoymaqla tədris prosesi zaruri harmonik vəziyyəti qatır. Buz zaman biz nəzərə almalyıq ki, təlimin möqsədlərinin, vəzifələrinin, məzmunun, forma və metodlarının tam harmoniyası tamim edilməlidir.

Təlim bütün digər hadisələr kimi, obyektiv sistemgenez qanununun təsirində təbadir. Əgər təlim haqqında bütünlükədə sosial hadisə kimi danışsaq, o zaman qəbul etmək olar ki, öz keçmişində oindi olduğu kimi deyildi, galəcək də isz hızırda olduğu kimi olmayaqdadır. Təlim prosesi fasıləsiz şəkildə yenilənir, dayır. Lakin belə inkişaf inkari inkar deyil, idrakın uşaqları necə öyrətmək haqqında yeni səviyyəyinə çatmasıdır. Təlim prosesindən və ya digər tendensiyani, qanunayğunluğunu qoparmaga çalışmaqla, onun ayrı tərəfən müraciat etməkə düzgün başa düşmək olmaz. O yənə sistemgenezdə obyektiv dərk edilir, yanı keçmişlər, bu günlər və galəcəklər, konkret mərhələdə keçmişdə mövqecidən və ya hərəkətdən mövcud olan və təlim sistemi təsirindən və ya təlimin məqsəldən və quruluşundan zəruri vəzifələrdən vəzifələr kimi bağlı olan inkişaf kontekstində dərk edilir.

Bununla belə, belə problemin dənə samarəli yolu ondan ibarətdir ki, keçmiş, bu gün və galəcək eyni dərəcədə nəzərə alınmışdır və həyatta yoxlanılan hər şey galəcək inkişaf üçün götürülürdü. Buna parlaq misal təlimin insanşunaslıq mahiyyətinin dırçalılmışlı tələbdirdir. İnsanşunaslıq ideyaları bu gün yaranmamışdır, onlar hamisidən gölmüşdür. Mədəniyyət yenidən təhsil və təlim sistemi yaratmaqla insanşunaslıq mədəniyyətinin yalnız bir hissəciyidir, keçmişin mexaniki şəkildə taqlıd etmək deyil, bu mədəniyyətin sistemi şəkildə monimşonılma yolu ilə getmək lazımdır.

Sistemgenez prinsipi xüsusişlə şəxsiyyətin fərdi inkişaf anlayışında vacibdir. Uşaqın təbii xassolları ilə, ərsi məlumatları ilə, onun inkişafının əvvəlki mərhələləri ilə bağlı olan keçmişlər hesablaşmadan bu inkişafı düzgün qurmaq olarını?

Təlim prosesində şəxsiyyətin inkişafı bütün sosial rulların fasıləsiz və sistemli şəkildə

mənimşonılmış prosesi kimi bas verir, real təlim prosesi isə bu vaxta qədər dar rollu yanışmada qurulur, bir çox olamalarına görə, xüsusişlə mənəvə, insansınlıq aspektində fragmentar xarakterə malikdir.

Təlimdə uyğunluq təlim prosesinin bütün obyektiv qanunlara və şəxsiyyətin inkişaf qanunayğunluqlarına, bu prosesin qanunayğunluqlarına uyğunluğudur. Bu metodoloji prinsiplənən bilavasita bir sira konkret didaktik prinsiplər irəli gəlir, onlardan bir çoxu zaman ərzində yoxlanır.

Bu, təlimin insanın təbətiyinə, onun inkişaf mönteqiyyət qanununun təsirindən təbadir. Əgər təlim haqqında bütünlükədə sosial hadisə kimi danışsaq, o zaman qəbul etmək olar ki, öz keçmişində oindi olduğu kimi deyildi, galəcək də isz hızırda olduğu kimi olmayaqdadır. Təlim prosesi fasıləsiz şəkildə yenilənir, dayır. Lakin belə inkişaf inkari inkar deyil, idrakın uşaqları necə öyrətmək haqqında yeni səviyyəyinə çatmasıdır. Təlim prosesindən və ya digər tendensiyani, qanunayğunluğunu qoparmaga çalışmaqla, onun ayrı tərəfən müraciat etməkə düzgün başa düşmək olmaz. O yənə sistemgenezdə obyektiv dərk edilir, yanı keçmişlər, bu günlər və galəcəklər, konkret mərhələdə keçmişdə mövqecidən və ya hərəkətdən mövcud olan və təlim sistemi təsirindən və ya təlimin məqsəldən və quruluşundan zəruri vəzifələrdən vəzifələr kimi bağlı olan inkişaf kontekstində dərk edilir.

Bununla belə, belə problemin dənə samarəli yolu ondan ibarətdir ki, keçmiş, bu gün və galəcək eyni dərəcədə nəzərə alınmışdır və həyatta yoxlanılan hər şey galəcək inkişaf üçün götürülürdü. Buna parlaq misal təlimin insanşunaslıq mədəniyyətinin dırçalılmışlı tələbdirdir. İnsanşunaslıq ideyaları bu gün yaranmamışdır, onlar hamisidən gölmüşdür. Mədəniyyət yenidən təhsil və təlim sistemi yaratmaqla insanşunaslıq mədəniyyətinin yalnız bir hissəciyidir, keçmişin mexaniki şəkildə taqlıd etmək deyil, bu mədəniyyətin sistemi şəkildə monimşonılma yolu ilə getmək lazımdır.

Şəxsiyyətin özünükincə fərdi inkişafda mərkəzi kateqoriyalardan biridir. Bir çox alımlar hesab edirlər ki, şagirdə mənəvəsibəddə pedaqoq inkişafedicidə funksiya xəsər. Bütün dəfələrlə bu problemə müraciat etmiş və bir də qeyd edirik ki, belə əldən son dərəcə yanlışdır.

Uşaqın inkişafı psixi cəhətdən yenidən məlumatlar daxili prosesidir və o olvərilişli həyat fəaliyyəti şartları zamanı özünlühərəskət, özünlüyənən fərdi inkişaf prosesi kimi yerinə yetirilir. Bu onun müsyənən məqsədlərə nail olmaqla fəallıdır. Pedagoq uşaqda birbaşa heç nə inkişaf etdirmir, yal-

niz bu prosesi şartlandırır və deməli, ona münasibətində inkişafetdirici funksiyani həyata keçirə bilməz, yalnız usağı faaliyyətini, bu faaliyyətin həyata keçirildiyi şərtləri tənzimləyə bilər. Əgər dənəqışqı desək, o zaman belə demək olar ki, pedaqoq usağı öz şəxsi davranışını və faaliyyəti istiqamətlənmə asasına yiyəsənləmə kömək edir və belə yiyəsənləmə vasitəsilə şəxsiyyatın özünlü-tənzimləməsinə, özünlüdərətməsinə, onun özünlü-nükişfəsinə nail olunur.

Talim indiki hərəkətində və mövcud quruluşunda biliklärin mənimşənilməsi, bacarıq və vərdişlərin formallaşması prosesinə şəxsiyyətin faal şəkildə daxil edilməsinə tömən edilmişmə az yönəlmədir, buna görə də onlar az məhsulardır. Təlimdə asas ideya amrlar, təhləklər, məcburiyyət asasında deyil, pedaqoqun köməyi ilə davranışın və faaliyyətin istiqamətlənmə bazası asasında inkişaf edən tənzimlənməni nəzərdə tutan özünlü-nükişf olarsa, vəziyyət köklündən dəyişir. Əlbəttə, bunun üçün talim taktikasını (o imperativ deyil, insənşunas olmalıdır) və orada üstünlük təskil edən şəxsiyyətin özünlü-nükişf principinin quruluşunu dayismak lazımdır.

Bu princip təlimin bütün metodologiyasında osasır, çünki təlimin həqiqi hərakətvericisi qüvvələrinin başa düşülməsi onuna bağlıdır. Nəzərdən keçirdiyimiz istonilən digər metodoloji princip yalnız sinergetikin inkişafın hərakətvericisi qüvvəsi, bütün proseslərin mənbəyi kimi kontekstdə düzgün izah edilə və nəzərdən keçirilə bilər. Tədris prosesinin sistem xassaları sinergetizmə, yəni onun bütün elementlərinin birleşməsinin, qoşulmasının, qarşılıqlı təsirinin obyektiv zərurəti ilə şərtləndirilmişdir.

Tədris prosesinin harmoniyası hamçinin onun elementlərinin, komponentlərinin sinergetik qarşılıqlı təsiri ilə diktə edilmişdir. Bu proses onun bütün elementlərinin sinergetik qarşılıqlı təsirinə nail olduğu qədər və ugundur, bu prosesdə şəxsiyyətin özünlü-nükişfi karakterizə edilən sistemi sinergetizmin birbaşa naticasıdır. Buna görə də bütün yenididaktika sistemi sinergetik pedaqozi paradiqma yasaslanıv və orada təlim sistemi sinergetik proses kimi nəzərdən keçirilir. Bütün bilişk kimi, sistemli sinergetik pedaqozi paradigmada bütün məsələlər hər bir inkişafın asasında duran sistemli sinergetizmi mövqeyindən nəzərdən keçirilir. Buna görə də belə demək olar ki, fundamental inkişaf qanun-

larının - sistemi sinergetizm qanunlarının keşf edilməsi ilə didaktikanın inkişafında yeni mərhələ başlanı - təlimin sistemi sinergetik nəzəriyyəyə keçid marhalası.

O bütün əvvəlki təcrübədə yaradılan həqiqi hər şeyə son darəcə ehtiyatla yanaşmaqla əsaslı şəkildə yenidən dark edilmişmə, eyni zamanda saxta elmi müddəələrdən və nöticələrdən principiñ imtina edilmişməni, ehkamlılıqdan və orada toplanan bütün tabibiliyi zidd olan hər şeydən azad edilmişməni təsob edir.

Sinergetizmin ümumi metodoloji principi təlim prosesində röhrə tutulması lazım olub sira konkret didaktik principləri nəzərdə tutur. Birincisi, bu təlim prosesində şəxsiyyətin sistemi rolları sinergetizmi principidir, bu principə asasən təlim şəxsiyyətin sosial rullar sistemini mənimşəməsinə və onların yerinə yetirilməsinə hazırlığına və qabiliyyətinə əsaslanmalıdır. İkinci, bu təlim prosesində şəxsiyyətin sistemi funksional sinergetizmi principidir, bu principə müvafiq olaraq təlim davranışının və faaliyyətin istiqamətlənmə asasına şagirdlər tərəfindən yiyəsənləmə əsaslanmalıdır. Üçüncü, təlim prosesində proses subyektlərinin münasibətlərinin xarakterini və onların əməkdaşlığını təyin edən pedaqoq və şagirdlərin qarşılıqli faaliyyətində sinergetizm principidir. Dördüncü, təlim prosesində bütün psixi proseslərin sinergetiklidirildiyi psixi vəziyyətinə asasını nəzərdə tutan şəxsiyyətin psixoloji sinergetizm principidir. Beşinci, təlimin şagirdlərin idrak - yaradıcı fəaliyətin oyadın və ona əsaslanan quruluşu zərurətini diktə edən şəxsiyyətin idrak - yaradıcı sinergetizm principidir.

Problemin elmi yeniliyi: Təlim sisteminde harmoniya, sistemogenet, uyğunluq, özünlü-nükişf, sinergetizm principlarının vacibli müəyyənləşdirilir və ilk dəfə təlim sisteminde pedaqozi aspektidə bu principlər tədqiq olunur ki, bu da tədqiqatımızın yeniliklidir.

Problemin praktik əhəmiyyəti: Ümumiləşdirilmiş tədqiqat materiallarından pedaqozi tomayılı alı və orta ixtisas ocaqlarının tələbləri, magistrantları, hamçinin müallimləri də seminar və mühazirə materiallarının, maşğılərinin hazırlanmasında istifadə edə bilərlər.

Problemin aktuallığı: Təlim prosesində harmoniya, sistemogenet, uyğunluq, özünlü-nükişf, sinergetizm principlarının həyata keçirilməsi nəzəri anlayışların və praktiki tədbiq etmək bacarıqlarının formalaşdırılması böyük əhəmiyyət kəsb edir.

Ödəbiyyat:

1. Korčagin V.P., Šchipkanov C.B. Основные положения системно-синергетической концепции школьного воспитания //Актуальные проблемы современной педагогики: Межвузовский сборник научных трудов. Пенза: ПГПУ, 2000.

2. Таланчук Н.М. Системно-синергетическая концепция педагогики и перестройки педагогического образования: В 3 ч. Ч. 2: Общие основы современной педагогики: Социально-педагогическая генеалогия - учение об обществе как воспитательной системе. Казань: ИССО РАО, 1993.

3. Таланчук Н.М. Архитектоника воспитательного процесса: Современная концепция и теория воспитания: В 2 ч.-Ч. 2. Казань: АПН СССР, 1990.

4. Таланчук Н.М., Корчагина Л.Н., Корчагин В.Н. Бинарное обучение и его возможности в совершенствовании подготовки специалистов // Научно-технический прогресс и интенсификация подготовки инженера. Казань: КАИ, 1986.

E-mail: zamanovamelek71@gmail.com

Rəyvər: dos.Y. Rzayeva

ped.ulfus.dok.G. Məmmədova

Redaksiyaya daxil olub: 03.12.2018